

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 216 (1824) 23 noyabr 2018-ci il



MƏMMƏD ARAZ SEVGİSİ

(əvvəli ötən sayımızda)

Bu, əlbəttə, daxili bir yanğındı. Onu ela-belə söndürmək olmaz. O kükreyir, şəfəq saçır!.. İnsanlar onun işığında sanki xumarlanır, gələcəyə böyük ümidi baxır, addımlayırlar. Məmməd Araz poeziyası da belə bir poeziyadır. Müğənni Niyməddin Musayevin oxuduğu, mərhum Prezidentimizin də valeh olduğunu sözlər:

Bu taleyin oyununda cütləşmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Onu qəlbən, ruhən gah Nizamiyə, gah Fizuliyə, gah da Nəsimiyə oxşatmaq istəsə də, bu fikrində qərarlaşa bilmir. Yox, Məmməd Araz poeziyası başqa bir poeziyadır. Onun sözlerindəki yüksək qayə, təsir gücü, mənəvi saflıq tamam başqdır:



Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb küle tən olsam,
Eldən ötən güllərdən olsam,
Ata millet, oğul, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!

Bu poeziya sanki dəniz kimi gurla-
mir, hay-küyle sənə nəyi isə diqtə,
məcbur etməyi sevmir. O öz sözünü
deyir, nəticə çıxarmağı öz mühakimə-
nə buraxır. Bir sözə sanki ruhunu yaz,
payız dumanı, mehi bürüyür, hər şey
sənə çiçəklərin cimdiyi, isändiğə şəhli
damlalar tək gəlir ki... Günəş doğduq-
ca şəfəqləri sanki bu əsrarəngiz gö-
zəllik içində rəqs edir, oynayır və özü-
nü unutmuş halda haykırmak istəyir-
sən:

- Mən Azərbaycanlıyam! Mənim so-
yum, köküm olub, var!.. Mənim torpa-
ğım, daşım bölünməzdir! Bütün riyalara-
rı, yalanları lap yaxşı görürəm! Vaxt
olacaq, sular durulacaq! Haqq-ədalət
öz yerini tutacaq!

Bəli, ordunun məglub edilməsi, tor-
paqların tutulması hələ məglubiyyət
deyil! Bəlkə də 20 Yanvar faciəsi ol-

masayıdı, ermənilər bütün Bakını pulla
almışdır! Necə ki, bəziləri əkin yerlə-
rini də dəyər-dəyməzə satırlar. Xalq
dili ilə desək, bir "dranqalet" maşın al-
maq həvəsilə...

Məmməd Araz poeziyası yarım əsr-
dən artıq belələrinə həmişə düz yol
göstərən oldu. Ata ocağına bağlılığı
tebliğ etdi. Təbii sərvətlərimiz qədrini
bilməyi tövsiyyə etdi. Özü də dönə-
dönə...

Bəlkə də o vaxtlar daha çox dəbdə
olan "Azərbaycan" jurnalının, "Ədə-
biyyat və incəsənət" qəzetinə başçılıq
etmək, onların redaktoru olmaq ona
həvəle olunsayıdı, sözsüz ki, bununla
razılaşmazdı. Bu böyük şair həmişə
tebətə, ilahi gözəlli yaxın olmağa
çalışdı, onları vəsf, tərənnüm etmək-
dən yorulmadı. Onun kino-lentində
necə həvəsle gül-çiçək topladığını,
gözəl mənzərələr seyr etdiyini görən-
də qəlbə qürurla döyüñürdü. Şükür,
torpağımızın, sərvətimizin qədrini bi-
lən var!

Qarabağ dərdi onun ürək ağrıları
idi... Onun ürəyi neçə il idı ki, bu tor-
paq, millet üçün döyüñürdü! O cəbhə-
yə əsgər oğul göndərməmişdi, onun
qız övladı elə belə bir əsgər idi... Sanki
general yanında dayanmış kamil
bir zabit! Onun demək istədiklərini
gözlerindən oxuyurdu. Bütün Azə-
rbaycan ona yaxın, doğma idi. Şəirlərin
hayqırı səsi gör haralardan gəlir-
di. Ona elə gəlirdi ki, Mübariz İbrahi-
mov Məmməd Araz poeziyasından
təsirlənib əlinə silah alıb... Yüzlərə
düşmənə beləcə qan uddurub. Büyök
ölkənin, böyük prezidenti Putin də bu
qəhrəmanlığı heyrət içinde öyərək de-
di: "Mübariz İbrahimov əsil canlı Rembo
İMİŞ"...


Bəli, mənim xalqım! Sən əsil yatmış
vulkana bənzeyirsən. Oyananda, bir-
ləşəndə, sənin qarşında heç kim da-

yana bilmez! Sən Heydər Əliyevi,
Məmməd Seid Ordubadını, Cəlil
Məmmədquluzadəni, Hüseyn Cavidin,
Məmməd Arazı yetirən torpaqsan
Naxçıvan! Sənin haqqında yazılın
mahnıni, sözlərini, musiqisini dinlə-
mək nə xoş! Sən buna layıqsən! Ulu
Öndərin qüdrəti ilə sən dirçəldin! Bu
gün president İlham Əliyevin rəhbərliyi
ile işıqlı sabaha doğru gedirik. Bu
yolda hər bir çətinliyimiz ola bilər. An-
caq bircə şeyi bilirik: Haqq yolunda
yılq!..

Bu gün torpaqlarımızı əsarət altında
saxlayan düşmən də sevinməsin! Bü-
tün dünya bilir ki, bu oyunun başında
kim dayanıb... Necə ki, bir vaxtlar Xə-
zər dənizindən gələn gəmiler Bakımı-
za hücum çəkdilər, Qala qapımız apa-
rıldı! Necə ki, bir vaxtlar at üstündə
şəstlə oturan, öz qələbəsindən qırre-
lənən general susduruldu... Son dam-
la qanı qalınca döyüşsə də Cavad xan
təslim olmadı... Pənaheli xan aldıdil-
di... Fətəli xan meydanda tək qaldı...
Bir sözə tariximizdə bu qabarma-çə-
kilənlər həmişə olub, bundan sonra
da olacaq. Bundan gileyənməyin,
ruhdan düşməyin adı yoxdur.

Yaşlı bir kişi vardı. Həmişə deyərdi
ki, tənbəlliyyin daşını atmaq istəyirsen-
sə, qarışqlara, onların yuvasına, ne-
cə etdiklərinə nəzer sal. Səbəbsiz de-
mirlər ki, insan övladı ev tikməyi qa-
ranquşlardan, toxuculuğu hörümçək-
lərdən, oxumağı bülbüllərdən öyrənib.

Biz Məmməd Araz poeziyası, şei-
riyyəti ilə bu aləmə daha yaxın olur,
onun zəngin müşahidə qabiliyyəti ilə
ortalığa çıxan bu zəngin həyat mate-
rialları ilə tanış oluruq. "Azərbaycan
təbii" jurnalı... Sən necə də oxunaq-
lı, zəngin, işıqlı çıxardin. Dünyada
mövcud olan 11 flora - faunanın 9-u
sənde var axıv... Bir geniş səhran,
buzlaqlı Okeanın yoxdur. Qalan nə is-



təsən səndə tapmaq olar. Sən bu dün-
yanın cənnətisən. Böyük şairimiz Sü-
leyman Rüstəm demişkən:

Cənnət görmək istəyen,
Azərbaycana gəlsin!

Bir də Məmməd Araz, bu böyük şai-
rin ölməz, dünyalarca yaşayacaq poe-
ziyasiından danişa-danişa, ulu Şəhri-
yar yadına düşdü. Onun poeziyasını
Məmməd Araz da çox sevər, sanki
onunla bir yaxınlıq, doğmaliq duyardı.
Ona elə gəlirdi ki, Şəhriyari, bu Ölmez
sətirlərini o da oxumuş, öz-özüne tə-
kar etmişdi:

Can qurban etməyin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can.
Atıram başımı ayaqlarına,
Ey məgrur vətənim, Azərbaycan!

Qarabağ zilləti, Qarabağ dərdi şair
Məmməd Arazı əsil mənada sarsıdı,
çökdürdü... Yazdığı odlu şeirlərin ton-
qalında sanki özü ütəldü, yandı, alış-

di... Qəlbə bu kükreyişə, bu titrəyişə
dözmədi... Şəhriyarin bir şeirində də
yaxşı deyir:

Cəza vermədikcə cinayətkara
Yaxşı adamlar da düşür pis yola.

Bax, bütün nöqsanlarımızın, çat-
ışmamazlıqlarımızın döyüñ nöqtəsi
budu! Nəhaq demirlər ki, sulu, dərin
çaylar Lal, dayaz çaylar səs-küylü
axar. Məmməd Araz həqiqi mənada
böyük şair idi! Lal axını, müdrik
şair idi! Ulu Öndərimiz Heydər Əli-
yev demişkən, səs-küçüklükən,
qalmaqallardan uzaq bir şair! Sənə-
ti ilə xalqa yaxın bir insan idi!

Əlisəfa Azayev

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ YARDIMI İLƏ